

[Iham liyevin Ankara sfrinin sirları](#)



rdoann Azrbaycana sfrlri rfsind hyata keirilmi teraktlar tsadf saymaq olmaz. nki Trkiynin qanl .partlaylarn dalnda duran gclr birinci nvbd Azrbaycana mesaj gndrirdilr

AranNews- Iham liyev igzar sfri Trkiyd oldu. Sfr qeyri-adi sciyyd idi, nki Bakda Trkiy prezidenti Rcb Tayyib rdoan yksk sviyyd strateji mdkalq zr urann 5-ci toplantsnda itirak etmk n gzlyirdilr

Lakin yaranm vziyyt buna mane oldu. rdoann fevraln 17-d Bakya planladrlm birinci sfri .rfsind Ankarada terror akt ba verdi

Trk hrbilrini dayan avtobus partladld. Martn 13-d Ankarada onlarla insann hlak olduu, 120-dn ox adamn yaraland ikinci terakt ba verrkn rdoan ikinci df Azrbaycan sfrini txir sald. Hadislrin qrib kild st-st dmsi Azrbaycan v Trkiynin ksr ekspertlrin "Trkiy-Azrbaycan yaxnlamasna mane olmaq niyytind olan myyn gclrin faliyyt gstrdiyi" haqda maraql mhakimlr yrtmk n sas verdi. Msln, Qazi Universitetinin (Ankara) Strateji Aradrmalar Mrkzinin direktoru Mhmd Seyfddin rol bildirib: "Prezident rdoann Azrbaycana sfrlri rfsind hyata keirilmi teraktlar tsadf saymaq olmaz. nki sfrlri strateji hdflr gdrd. Bu qanl partlaylarn dalnda duran gclr birinci nvbd Azrbaycana mesaj gndrirdilr: iar vurdular ki, o,

."Trkiy il layihlrdn imtina etsin. Bu gclr istyir ki, Bak Trkiyy ox da midvar olmasn Bu, Rusiyaya iar idi, nki Ankarada v Bakda oxlar mindirlr ki, Trkiynin vurduu Rusiya bombardmans il facili insidentdn sonra Azrbaycan gec-tez seim etmli olacaq. V o bunu etdi. Prezident liyevin sfri tkc "rmzi jest" xarakteri damad, hm d Rusiya Isn duruma daxil .etdi

Trkiy v Azrbaycan ekspertlrinin mntiqini izlsk, onda Rusiya prezidenti Vladimir Putinin Rusiya qounlarnn Suriyadan xarimas haqda elan edilmi qrar da xronoloji olaraq Azrbaycan-Trkiy kombinasiyasna daxil edilmidir. stniln halda dfllr pozulmu, sonra is hr halda Ankarada toplants ba tutmu Strateji mdkalq zr urann gndliyi hanssa qalmaqall .mvqe ehtiva etmir v nticli gzlniln idi

Ekspert Sergey Markedonovun dqiq kild qeyd etdiyi kimi, "Ankarada yksk sviyyd strateji mdkalq uras beinci toplantsnn yekunlar bu df d Yaxn rq v Qafqaz gndmin hiss olunacaq he bir dyiiklik gtirmidi", lakin "bu hadislr mttfiqlrin yeni geopolitik raitd znmxsus saatlar ."yoxlama idi v n yaxn dvr gstrr ki, qrblr hans ynd hrkt edck

.Bununla bal bir ne mqam qeyd edk

I. Rusiya-Trkiy mnasiblrinin qlizlmyi ortaq, iri energetika layihlrinin gerklmsini thlk altnda qoydu v hazrda Ankarann siyasi kisi ancaq Azrbaycann tbbs il hyata keiriln iqtisadi layihlrl saxlanr. Azrbaycan prezidenti liyev Ankarada sradakn bildirmkl bunu tsdiq etdi: "Trkiy n qdr gcl olsa, biz o qdr gcl olacaq. Bizim gcmz birlikddir. Btn beynlxalq msllrd bir ."yerd v yan-yanayq

Bu, adi dil trcmd bildirir ki, byan edilmi Azrbaycan-Trkiy strateji alyansnda liderlik rolu .Azrbaycana kemy balayr

II. Mhur trk politoloqu Hsn Aksay sradakn bildirir: "Trkiy ninki bhrann hdsindn gldi, hm d bu bhrann trk dnyasna yaylmann qarsn ala bilmdi. Hkumt bas Davudolu noyabrn 24-d Rusiya tyyarsi vurulduqdan drhal sonra Azrbaycana gldi v rsni Bakdan yardm xahi etdi. Trk dnyas Rusiya-Trkiy bhrannn hllind vasiti rolunda x ed bilrdi, lakin Davudolunun qorxaq ."davran btn tarazl mhv etdi

Sonra: "AB Trkiyni znn batb qald Suriya bataqlna srmkdn tr ox llirdi. Bununla yana ran da amerikallarla svdlmy getdi v nticd embarqo gtrld. Bundan sonra ran knara kildi v Rusiya il ."Trkiy Suriyada qarlql mbarizy balad

Trkiynin ba naziri Davudolu da "at evrsi"n dm Trkiyni mhariby srklmk chdlri haqda aq kild dand. Bununla brabr, lk daxilind v xaricd myyn gclr Rusiyan Suriyadak hrbi itirakna istinad edirdilr. Lakin RF prezidentinin Suriyadan qounlarn xarlmas v Suriya bhrannn siyasi-diplomatik nizamlanmas zr aqlamasndan sonra qonu lky hrbi "mdaxil"y mnasibtd

. Ankarann balca motivlmsi aradan qalxr. Bu, bir kincisi: ran vvllr "I-Qds" korpusunun blmlrini Suriyadan xardb. Orada ancaq mavirlri v (ld olan mlumata gr) Suriya razisini trk etmy balayan Livan "Hizbulah"nn dstlri qalb. Tehran z hrktini Moskva il razladrbm mlum deyil. Lakin Moskvann Rusiya qruplamasn Suriyadan xartmaq haqda qrarndan sonra ran xarici ilr naziri Mhmmid Cavad Zrif oxmnal

."kild bildirdi ki, "indi gzlmyimiz v n olacana baxmamz lazm glck ncs: Trkiy trafnda v xaricindk hadislrin gedii Ankaran min edir ki, qrbli mtfiqlrinin tam dstyin bel balaya bilmz v bel vziyytd ddy dalandan x axtarma lazmdr. Bizim versiyamza gr, Azrbaycan prezidentinin bu rfd prezident Putini telefon shbtini yada salsaq, Moskvadan ld etdiyi myyn ismarclar trk hmkar rdoanla grd ona atdra bilrdi. Fikrimizc, Trkiyy qar sinksiyalar zndn Rusiyan vahid federal reyestrind ken ilin dekabrnda

siyahdan xarlm trk mnli turizm mliyyat hquqi xsrlrinin bir hisssinin brpas tsadfi deyil III. Rusiya Suriya "oyun"undan xmayb. Prezident Putin bildirdi ki, Suriyann Tartu hrindki Rusiya bazas v Xmeymim aerodromu vvlki rejimd ilyck. Amerikann Stratfor kfiyyat-analitik mrkzinin dyrlndirmyn gr, "Moskvann sas qoun qruplamasn Suriyadan xartmaq haqda Cenevrd Suriyadaxili tamformatl danqlarla st-st dn qrar Suriyann glcyi haqda mslhtlmlrd irlilyidn xbr ver bilr". Stratfor-un fikrinc, "bu, dvltin glcyinin myyn edilmsi zr .svdlmlr" perspektivddir

Btn lamtlr zr shbt yetrinc uzunmddtli siyasi-diplomatik prosesdn v vtnda mharibsin dnn istisna edilmediyi durumdan gedir. Terroru qruplaama "n-Nusra Cbhs" Suriyaya yeni hcuma hazrln getdiyini bildirib. D hiss edilck drcd zifls d, vvlki kimi mvcuddur v he hara qeyb olmayb. Eyni zamanda "mttil" deyiln mxalif qvvlrin z tutduu Dmq d gz arpacaq kild mhkmnlrib. Rusiya XN bas Sergey Lavrov bununla bal bir daha xatrladb ki, "Rusya trfi

."Suriyada bara qoulacaq qruplamalar haqda AB-dan dqiq mlumat gzyir Digr trfdn, Amerika nri "Foreign Policy"in dyrlndirmyn gr, Moskva Dmqi aq kild smrli danq prosesin, gztli hll axtarna dmsklyir. Bu yolda xeyli problem var. Prezident Br sd lknin federallamasn qt ets v krdlr oxdan gzldiklri muxtariyyti ld etslr, bu halda Trkiynin nec davranaca mlum deyil. Bu onun n "ry zrb" demk olacaq, nki "z" krdlrin mnasibtd d bu

.yolla getmli olacaq. Krd amilinin mvcud olduu rann da mvqeyi aydn deyil Btnkd fikir yrdnd Moskva istmir ki, onu Yaxn rqd krd layihsinin "ba memar" kimi srgilsinlr v msuliyytin sas ykn dnya ictimaiyytinin iynin atmaa chd edir - lbtt, z itirak il. Buna gr d Trkiynin bu prosesdn sxdrimas ona l vermir. Britaniyal tarixi Norman Stounun "Financial Times"n shiflind iar vurduu kimi, prezident Putin ar Rusiyasnn siyastilri v bolevikl kimi Trkiynin ziflmyi il bal thlkliqi qymtlndirir v qrar qbul edir. Trk publisisti Hakan Aksay yazd kimi, lakin hllik rdoan-Davudolu rhbrliyi Suriyadak atks rejiminden narazlq srgilyir. rdoan knd icmalarlnn asaqqallar il grnd sradak sualla auditoriyaya z tutdu: "Niy "n-Nusra"n pis

"?hesab edirsiniz

.O bununla hamn yenidn a-ba qoydu Bundan baqa, Trkiy prezidenti "PYD qruplamas (Suriya krdlrinin partiyas) v YPG-nin .(krdlrin "Xalq znmadii dstlri") atks rejiminden knarda olmal olduu tlbi"ni irli srd Bellikl, Ankara iar vurur ki, rait zr hrkt edck. Aksay qeyd edir. Htta btn dnya imza atsa,"

."bu bizi narahat etmir

Trkiynin hakim dalt v nkiaf Partiyas oyunun sonunun atdn hiss edib regional gclrin trtibatn dyimk mqsdil ns ed bilr. Lakin biz el glir ki, baqa cr durum yaranacaq v yaxn vaxtlarda Ankara v Moskvann bir-birinin nvanna msbt signallarn gzlmyin dyr. Bu, ba vers, o demkdir ki, prezident liyev Ankara sfri zaman Azrbaycann thlksizlik v maraqlarn thdid

.altnda qoyacaq avantrizm meyl yox, diplomatik ustalq nmayi etdirdi